

AZƏRBAYCAN

Samed VURGUN

El bilir ki sən mənimsən
Yurdum yuvam məskənimdən
Anam doğma vətənimdən
Ayrılarımı könül candan
Azərbaycan Azərbaycan

Çox keçmişəm bu dağlardan
Durna gözlü bulaqlardan
Eşitmişəm uzaqlardan
Sakit axan arazları
Sınamışam dostu yarı

Mən bir uşaq sən bir ana
Odur ki bağliyam sana
Hankı səmtə hankı yana
Hey uçsam da yuvam sənə
Elim, günüm obam sənə

Hey baxıram bu düzlərə
Ala gözlü gündüzlərə
Qara xallı ağ üzlərə
Könül istər şeir yazsa
Gəncləşirəm yazsa-yazsa

Fəqət səndən gen düşəndə
Ayrılıq məndən düşəndə
Saçlarıma dən düşəndə
Boğar aylar illər məni
Qınamasın ellər məni

Dağlarının başı qardır
Ağ örpəyin buludlardır
Büyük bir keçmişin vardır
Bilinməyir yaşın sənə
Nələr çəkmiş başın sənə

Düşdün uğursuz dillərə
Nəhs aylara nəhs illərə
Nəsillərdən-nəsillərə
Keçən bir şöhrətin vardır
Oğlun, qızın bəxtiyardır

Bir tərəfin bəhri-Xəzər
Yaşılbaş sonalar gəzər
Xəyalım dolanar gəzər
Gah Muğanı gah Eldarı
Mənzil uzaq ömür yarı

Sıra dağlar gen dərələr
Ürək açan mənzərələr
Ceyran qaçar cüyür mələr
Nə çoxdur oylağın sənə
Aranın yaylağın sənə

Keç bu dağdan bu arandan
Astaradan Lənkəran'dan
Afrikadan Hindistan'dan
Qonaq gəlir bizə quşlar
Zülm əlindən qurtulmuşlar

Bu yerlərdə limon sarı
Əyir, salır budaqları
Dağlarının dümağ qarı
Yaranmışdır qarlı qışdan
Bir səngərdir yaranışdan

Lənkəranın gülü rəng-rəng
Yurdumuzun qızları tək
Dəmlə çayı, tök ver görək
Anamın dilbər gəlini
Yadlara açma əlini

Sarı sümbül bizim çörək
Pambığımız çiçək-çiçək
Hər üzümdən bir şirə çək
Səhər-səhər acqarına
Qüvvət olsun qollarına

Min Qazaxda köhlən ata
Yalmanına yata-yata
At qan-tərə bata-bata
Göy yaylaqlar belinə qalx
Kəpəz dağdan Göy gölə bax

Ey azad gün azad insan
Doyunca iç bu bahardan
Bizim xalı-xalçalardan
Sər çinarlar kölgəsinə
Alqış günəş ölkəsinə

Könlüm keçir Qarabağ'dan
Gah bu dağdan gah o dağdan
Axşam üstü qoy uzaqdan
Havalansın Xan'ın səsi
Qarabağ'ın şikəstəsi

Gözəl Vətən mənə dərin
Beşiyisən gözəllərin
Aşiq deyər sərin-sərin
Sən günəşin qucağısan
Şeir sənət ocağısan

Ölməz könül ölməz əsər
Nizamilər Füzulilər
Əlin qələm sənə dəftər
De gəlsin hər nəyin vardır
Deyilən söz yadigardır

Bir dön bizim Bakıya bax
Sahilləri çıraq-çıraq
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə
İşıqlanır hər dağ dərə

Nazlandıqca sərin külək
Sahillərə sənə gərək
Bizim Bakı - bizim ürək
İşıqdadır qüvvət sözü
Səhərlərin ölkər gözü

Gözəl Vətən O gün ki sən
Al bayraqlı bir səhərdən
İlham aldın yarandı mən
Gülür torpaq gülür insan
Qoca Şərqi qapısısan

Dinlə məni gözəl Vətən
Bir söz gəlir ürəyimdən
Azadlığın eşqiylə sən
Güləcəksən hər bir zaman
Azərbaycan, Azərbaycan!